

## NAĞIL JANRININ İNKİŞAFINDA KONTAMİNASIYALARIN ROLU

Xülasə

Məqalədə nağıl janrinin inkişafında kontaminasiyaların rolundan bəhs olunur. Qeyd olunur ki, kontaminasiya nağıl nağıl repertuarının zənginləməsində mühüm rol oynamış, həmçinin nağıl janrinin forma və məzmun baxımından inkişafına səbəb olmuşdur. Onun sayəsində nağılların strukturunu genişləndirmiş, qəhrəmanın hayatının müxtəlif anlarından bəhs edən nağıllar ortaya çıxmışdır. Nağıllar bir qəhrəman üzərində qurulmaqdandır çıxmış, fərqli talelərdən, fərqli qəhrəmanlardan bəhs edən nağıllar yaranmışdır. Bundan əlavə, kontaminasiya nağılları məzmun baxımından da inkişaf etdirmiş, obrazı açmaq, mövzunu inkişaf etdirmək, saxlaşdırmaq imkanları gətirmişdir. Sadalanan bu xüsusiyyətlər sayəsində nağıl janrinin imkanları genişlənmiş və epik folklorun aparıcı janrlarından birinə çevrilmişdir.

**Açar sözlər:** kontaminasiya, nağıl janrı, nağıl repertuarı, qəhrəman

**Giriş.** Kontaminasiya latınca *dolşıqlıq, qarışılıq* anlamına golən *contaminatio* sözündən yaranıb. Dilçilikdə bu ad altında struktur oxşarlığı, semantik və ya funksional yaxınlıq nəticəsində iki söz və ifadənin hissələrinin birləşməsi, çarpanlaşması yolu ilə yeni söz və ifadənin yaranması başa düşülür. Adətən şifahi nitqdə müşahidə olunan bəlsə birləşmələr adəbi dil normallarının pozulması nəticəsində baş verir. Məsələn, şifahi nitqdə tez-tez işlədilən *imkan yaratmaq* söz birləşməsi *imkan ver + şərait yarat* söz birləşmələrinin komponentlərinin kombinasiyası nəticəsində yaranmışdır. Dilçilikdə bəlsə birləşmələrə əsasən frazeoloji və sintaktik vahidlər arasında (danışq nitqi üçün xarakterik konstruksiyaların qarışdırılması) rast gəlinir. Bu gün də bu üsüldən bir çox xalqlarda yeni leksik vahidlərin yaranmasında aktiv istifadə olunmaqdadır.

Kontaminasiyanın dilçilikdə qəbul olunmuş anلامı folklorşünaslıqda da müəyyən dövrə qədər hakim olmuşdur. A.N.Veselovski, N.I.Kravsov, V.P.Anikinin əsərlərində kontaminasiya məhz bu cəhətdən izah olunur. V.P.Anikin o birləşmələri kontaminasiya hesab edir ki, orada kombinasiyanı təşkil edən tərəflər arasında birbaşa əlaqə yoxdur, birləşmə zahiri

xarakter daşıduğundan mənə bütövlüyü yaratır və bütün əsər təsiri bağışlamır. Birləşməni təşkil edən tərəflər öz müstəqilliyini qoruyub saxladıq üçün onların sərhədləri, süjetlərin harada başlayıb harada qurtardığı açıq-aydın bilinir. Ona görə də araşdırıcı yazır: "Kontaminasiya müxtəlif səciyyəli lirik və epik motivlərin, stiüssiyaların bədii mənalarını qoruyub saxlamaqla əsassız birləşməsi, qarışdırılmasıdır" [1, s.79].

1951-ci ildə SSRİ Elmlər Akademiyasının "Xəbərlər"ində M.P.Ştokmarın "Rus xalq poeziyasında mətnlərin kontaminasiyası" məqaləsinin çapından sonra kontaminasiyaya münəsibət dəyişir. Bılina və rus xalq mahnularında birləşmələri izleyən M.P.Ştokmar kontaminasiyaların mexaniki birləşmə deyil, özünün müəyyən qanuna uyğunluqları olan yaradıcılıq hadisəsi olduğunu təsbit edir. Bu yanaşma sonralar N.M.Vedernikova, R.P.Matveyeva, T.Q.Ivanova və E.A.Tudarovskayanın araşdırmları ilə daha da inkişaf etdirilir. R.P.Matveyevanın kontaminasiya haqqında dediyi fikirlər bu istiqamətin tərəfdarlarının görüşlərini açıq-aydın ifadə edir: "Biz o çoxsüjetli nağılları kontaminasiya hesab edirik ki, onların birləşməsi hekayədəki hadisələrin gedisinə təsir edir, vahid

kompozisiya və üslubu ilə bütün sistem təşkil edir" [2, s.86].

Bələliklə, foklorşünaslıqda kontaminasiyadan bəhs edən tədqiqatçılar iki qrupa ayrılır. Bir qrupu yaradıcı, digər qrupu isə mexaniki birləşmələri kontaminasiya hesab edir. Fikrimizə, hər iki halda biz kontaminasiya hadisəsi ilə qaslaşırıq. Sadəcə olaraq, ümumi qanuna uyğunluqlar gözənləndiyi təqdirdə kontaminasiya yaradıcı şəkil alır, əsas süjetin inkişafına, obradın açılmasına xidmət edir, amma bu qanuna uyğunluq gözlənilmədikdə mexaniki xarakter kəsb edir və bütün əsər çevrelibilmir. Bu birləşmələrin hər ikisinin eyni prosesin müxtəlif tərəflərini əks etdirməsi T.Q.Ivanovanın, T.V.Zuyevanın araşdırılmalarında da öz təsdiqini tapmışdır [3, s.400].

Kontaminasiyanın nağıl repertuarının zənginləməsində oynadığı rolü başa düşmək üçün bir faktı diqqət yetirək. Bu gün Azərbaycan nağıl repertuarına 700-ə qədər süjet məlumdur, amma nağılların sayı minlərlə ifadə olunur. Nağılların sayının bu qədər çoxluğu təkcə ənənəvi süjetlərin variantlaşması hesabına baş vermir, onların bir qismi müxtəlif süjetlərin birləşməsi nəticəsində yaranan yeni nağıllardır.

Kontaminasiya nağıl repertuarını zənginləşdirməklə yanaşı, həm də nağılların forma və məzmun baxımından inkişafına səbəb olmuşdur. Belə ki, nağılların sərhədini genişləndirməklə, janrin imkanlarını artırıb, mövzunu inkişaf etdirməyə, əsas konflikti dərinləşdirməyə, personajı açımağa, ona məxsus xüsusiyyətləri daha qabarıq, maraqlı cizgilərlə verməyə şərait yaratmışdır. Bunun nəticəsində "Gül sənəvərə neylədi", "Cələyi-vətən", "Cantiq", "Ax-vax", "Hətəm", "Ağ atlı oğlan", "Hillilim və Gullülüm" kimi müxtəlif süjetlərin birləşməsindən təşkil olunmuş maraqlı nağıllar ortaya çıxmışdır. Belə nağıllar təkcə maraqlı kompozisiyaları ilə diqqəti cəlb etmir, həm də yüksək bədii xüsusiyyətləri ilə seçilir və məxsus olduqları xalqın folklorunuň şah nümunəleri hesab olunur.

Deməli, kontaminasiya ənənəvi formanın yenidən doğuluşu, onun yenidən biçimlənməsidir. Onun sayəsində nağılların strukturunu mürəkkəbləşmiş, qəhrəmanın həyat yolunun müxtəlif anlarını əks etdirən nağıllar ərsəyə gəlmüşdir.

Məlumdur ki, nağıl süjetləri adətən bir qəhrəman üzərində qurulur və onun həyatının, ömr yolunun müəyyən anını əks etdirir. Mürəkkəb kompozisiyalı nağıllarda isə qəhrəmanın həyatının bir ani deyil, müxtəlif anları əks olunur. Məsələn, "Cələyi-vətən" nağıllında bir süjetdə ananın divlə əlbir olub oğlunu öldürmək istəməsindən, qəhrəmanın qardaşı sayəsində bu təhlükəni atlatmasından, digərində qəhrəmanın suyun qabağını kəsmiş əjdahaya qarşı mübarizəsindən, üçüncü süjetdə qarının qəhrəmanı daşa döndərməsi, qardaşının onu xilas etməsindən bəhs olunur. Qəhrəmanın həyatının müxtəlif anlarını əks etdirən belə nağıllar məhz süjet çülgalaşmalarının nağılcılıq ənənəsinə gətirdiyi yeniliklərdən biridir.

Nağılların forma baxımından inkişafi onları bir qəhrəman üzərində qurulmaqdandır çıxarılmış, fərqli qəhrəmanlardan, fərqli talelərdən bəhs edən mürəkkəb nağılların yaranmasına səbəb olmuşdur. Süjet çülgalaşmalarından təşkil olunan nağıllara diqqət yetirsək, əsas süjetdə ananın, asılı süjetdə qızın ("Üç bacının nağılı"), əsas süjetdə atanın, asılı süjetdə oğlanların ("Şəms-Qəmər" nağılı), əsas süjetdə atanın, asılı süjetdə qızın ("İlanın arvadı" nağılı) başına gələn hadisələrdən bəhs edildiyinin şahidi olarıq. Üç süjetin birləşməsindən təşkil olunan "Ləlin nağılı"nda isə hər süjetin öz qəhrəmanı vardır. Müxtəlif qəhrəmanları və taleləri bir araya gətmək məhz kontaminasiyaların nağılcılıq ənənəsinə gətirdiyi əsas yeniliklərdən biridir.

Nağılların forma baxımından inkişafi süjet çülgalaşmalarının fərqli formalarının yaranmasına səbəb olmuşdur. Belə nağıllarda söyləyici bir süjeti tamamladıqdan sonra növbəti süjetə məxsus epizodlarla hadisələri inkişaf etdirir. Bu vaxt kontaminasiyanı təşkil edən süjetlərin ardıcılığı düzəltli şəkil alır. "Gül sənəvərə neylədi", "Cələyi-vətən", "Ağ atlı oğlan" kimi bir çox nağıllarda süjetlərin düzülüyü düzəltlidir. Bəzi nağıllarda söyləyici əsas süjetə məxsus gedişlərlə nağılı başlayır, hadisələrin müəyyən inkişafından sonra digər süjetə kecid verir. Məsələn, "Cantiq" nağıllında söyləyici nağılı TR 318 sayılı süjetə məxsus gedişlərlə başlayır. Qəhrəmanın doğuluşundan, şəkildəki qızın aşiq olma-

sindən, qızın dalınca səfəro çıxmasından və yolda ona qeyri-adı adamların qoşulmasından bəhs etdiķdən sonra qəhrəmanı naməlum bir şəhərə gətirməklə yeni bir süjetə keçid verir. Bundan sonra hadisələr "Suyun qabağımı kəsmiş əjdaha" (TR 300) süjetinə məxsus epizodlarla davam edir. Həmin süjet yekunlaşdırıdan sonra söyləyici yenidən əsas süjetə qaydır və nağılı bu istiqamətdə inkişaf etdirir. Deyilənlərdən əlavə, əsas və asılı süjetlərin ziqzaqlı kombinasiya adlandırdığımız daha mürəkkəb birləşməsinə də rast gəlinir. Belə nağıllarda söyləyici hadisələrin müəyyən inkişafından sonra asılı süjetə keçir, ondan bir qədər bəhs etdiķdən sonra yenidən əsas süjetə qaydır. Əsas və asılı süjetlərin xalçaya ilmə vurulmuş kimi bu cür bir-birinə toxunuşuna "Şahzadə Mütalib", "İbrahim" nağıllarında rast gəlinir. "Şahzadə Mütalib" nağıllında söyləyici "İtgin düşmüs arvadın axtarılması" (TR 400) süjetinə məxsus epizodlarla nağılı başlayır, qəhrəmanın evi tərk etməsindən sonra "Qızıl dağ" (TR 936) süjeti ilə nağılı davam etdirir. Amma bu süjeti də axıra qədər inkişaf etdirmir, tacirin qəhrəmanı dağın başında ölümə tərk etməsi və onun dağdan enməyin yolunu tapmasını verdikdən sonra yenidən əsas süjetə məxsus gedişlərlə nağılı davam etdirir. Qəhrəmanın göldə çimən pəri qızlardan kiçiyinin cildini oğurlayıb onunla evlənməsi, qızın cildini ələ keçirib qeybə çəkilməsi və qəhrəmanın onu axtarmağa yollanmasını verdikdən sonra yenidən əsili süjetə qaydır, sonda da nağılı əsas süjetə məxsus gedişlərlə tamamlayır. Kifayət qədər mürəkkəb olan bu tip kombinasiyalar şifahi ənənədə o qədər də geniş yayılmışdır, yalnız bir neçə nağılda müşahidə olunur.

Kontaminasiya nağılların həm də məzmun baxımından inkişafına səbəb olmuş, əsas mövzunu davam etdirmək, yeni konflikt yaratmaqla hadisələri saxələndirmək, əsas obrazxa xas müəyyən əlamət və xüsusiyyətləri daha qabarlıq vəmək kimi bir çox yeni imkanlar gətirmiştir. Məsələn, "Məlik Məmmədə Məlik Əhməd" nağılı üç süjetin birləşməsindən təşkil olunub. Birinci süjetdə Məlik Məmmədin yeddi qardaşın bacısına aşiq olmasından, dostunun köməyi ilə qızın qardaşlarının nikah tapşırığını yerinə yetirib onunla evlənməsindən (TR 516);

ikinci süjetdə divin qızı qaçırtmasından, qızı xilas etməyə gedən Məlik Əhmədə yolda qeyri-adı adamların qoşulmasından, Məlik Əhmədin divi öldürüb qızı xilas etməsindən (TR 301); üçüncü süjetdə isə Məlik Əhmədin Məlik Məmmədi nikah gecəsi gözləyən təhlükələrdən xilas etməsindən və sirri açıldığı üçün daşa dönməsindən bəhs olunur (TR 525\*). Nağılin baş qəhrəmanı Məlik Məmməd olsa da, aktiv personaj Məlik Əhməddir. Əsas süjetdə hadisələrin inkişafı Məlik Əhməd obrazını açmağa kifayət etmədiyindən, söyləyici bu obrazı açmaq üçün əlavə süjetləri nağıla daxil edir. Məlik Əhməd yeddiqardaş divin nikah tapşırıqlarını yerinə yetirək onların bacısını öz dostuna alır, Ağ divi öldürüb dostunun arvadını azad edir, dostunu nikah gecəsi gözləyən təhlükələrdən xəbər tutub onu xilas edir. Nəticədə söyləyici onun dost yolunda qatlaşlığı çətinlikləri, məşəqqətləri dəha güclü şəkildə verməyə nail olmuşdur. Yaxud, "Ləlin nağılı"nda qardaşlar atalarından miras qalmış ləli kimin oğurladığını tapmaq üçün saraya yola düşürlər. Bundan sonra söyləyici TR 925\*\*, TR 925\*A sayılı süjetlərə məxsus epizodlarla nağılı davam etdirir. Qardaşlar yoldakı izə görə itmiş dəvənin əlamətlərini söyləyirlər, onlara təklif olunan yemək və içkilerin it atındən, insan qanından hazırlandığını, padşahın isə bağban oğlu olduğunu müəyyən edirlər. Bunlardan bəhs etdiķdən sonra söyləyici hadisələri yenidən əsas süjetin üzərinə gətirir və qardaşların onlara söylenən nağıl-tapmacaya verdikləri cavaba görə ləli oğurlayanın onlardan hansı olduğu müəyyən edilir. Belə birləşmələr qəhrəmanı müvəqqəti olaraq əsas məqsəddən uzaqlaşdırısa da, obrazın açılmasına, onun yeni tərəflərinin üzə çıxarılmamasına kömək edir. Bu birləşmələr sayəsində qardaşların uzaqgörənliliyi, həzircavablılığı, müəyyən əlamətlərə görə naməlum obyekt haqqında məlumat vermək bacarıqları üzə çıxarılır. Söyləyici bu süjetləri birləşdirməklə, təkcə nağılin həcmini genişləndirir, eyni zamanda obrazı açır, onu başqa tərəfi, başqa yanları ilə bize tanıdır.

Kontaminasiya nağılların struktur imkanlarını genişləndirsə də, bütün bunlar ümumi nağıl qanunauyğunluqları gözənlənməklə həyata keçirilir. Belə qanunauyğunluqlardan biri asılı

süjetin əsas süjetə daxil edilməsidir. Nağılların strukturunu gözdən keçirdikdə bir çox hadisələrin məhz yolda baş verdiyinin şahidi oluruq: qəhrəman yolda ikən sınaqlara məruz qalır (vəzir pəhləvan qiyafəsində saraya göndərdiyi qızların yolda qabağını kəsib gücünü yoxlayır); qəhrəman sehri köməkçi və vasitələrlə yolda qarşılaşır; qarşıya qoyduğu məqsədə çatmaq üçün köməkçilərdən lazımi məsləhət və tapşırığı yolda alır. Bahadırlıq nağıllarında qəhrəmanın fiziki gücünü artırmaq üçün əsas məqsədlə heç bir əlaqəsi olmayan gedişlər nağıl strukturuna məhz qəhrəman yolda ikən daxil edilir (TR). Gətirilmiş misallardan da göründüyü kimi, yol yeni gedişlərin, yeni süjetlərin nağıl strukturuna daxil edilməsi üçün ən münasib andır. Mürəkkəb kompozisiyalı nağıllarda da yeni süjetlər nağılm strukturuna məhz qəhrəman yolda ikən daxil edilir.

Digər bir qanunauyğunluq nağıl zamanı ilə bağlıdır. Bədii ədəbiyyatdan fərqli olaraq nağıllarda zaman bir istiqamətdir. D.S.Lixaçev yazır: "Nağıllarda zaman həmişə bir istiqamətdə inkişaf edir və heç vaxt geri qayitınır. Hekaya həmişə onu irali atır. Ona görə də nağılda statik təsvir yoxdur" [4, s. 209-334]. Mürəkkəb kompozisiyalı nağıllarda da söyləyici nağılm strukturunu yeni süjetlər hesabına nə qədər genişləndirsə də, zamanın axarlığını qoruyub saxlayır. Asılı süjeti əsas süjetə tabe etdirməklə və ya onun bir komponentinə çevirməklə oradakı zamanın davamlığını gözləyir. Asılı süjetdəki hadisələr əsas süjetdəki zamanandan əvvəl baş verdiyi təqdirdə isə onları hadisə şahidlərinin dilindən verməklə, zamanın davamlığını, axarlığını saxlayır. Məsələn, mürəkkəb nağılların təşkilində six-six istifadə olunan Sinavar padşahın, torçunun, qaltağının və s. başına gələn hadisələr ümumi nağıl zamanından əvvəl baş verir, amma həmin əhvalatlar hadisə şahidlərinin öz dilindən nağıl olunduğu üçün onun danışılması nağıl zamanına uyğun gelir.

Mürəkkəb nağıllarda söyləyici nəinki zamanın axarlığını, həm də qəhrəmanın xarakterini, əsas keyfiyyətlərini kombinasiyanı təşkil edən bütün süjetlərdə qoruyub saxlayır. Bu prinsip pozulduğu təqdirdə nağılm hissələri arasında əsləub uyğunsuzluğuna, onun parçalanmasına gətirib çıxarır. "Sehri söz" (TR 571B) və

"Solmayan gülü gətirmək" (TR 467) süjetlərindən təşkil olunmuş "Keçəlin nağılı"nda baş rolu iştirakçı keçəldir, xarakterinə uyğun olaraq o biylo və kələkələ hərəkət edir. Sahib olduğunu sehri xüsusiyyəti də (insanları bir-birinə yapışdırmaq qabiliyyətini) şeytanı aldatmaqla elda edir. Söyləyici bunu nəzərə alaraq asılı süjetin tərkibində da qəhrəmanın bu tərəflərini öne çıxardır. Məlumdu ki, sehri nağıllarda qəhrəman sehri əşya və köməkçilərin köməyi ilə fəaliyyət göstərir, onların vasitesi ilə qarşıya qoyduğu məqsədə çatır [5, s.168]. Bu nağılda isə həmin köməkçiləri biz görmürük. Birinci tapşırığın icrası zamanı qəhrəman təsadüf nəticəsində göy muncuğunu tapır, növbəti tapşırığın icrasında hiylədən istifadə edir, çarhovuzun suyunu boşaldıb yerinə çaxır tökməklə əjdahanın ağzindakı loli əldə edir.

Kombinasiya boyu qəhrəmanın xarakterini gözlənilməsi nağıla bir tamlıq, bütövlük gətirir, amma bunu bir qanun kimi qəbul etmək lazım deyil. Çünkü bunun əksi ilə də qarşılaşır. Məsələn, "Şirzad" nağılı sehri və qəhrəmanlıq nağıllarının birləşməsindən təşkil olunub. Əsas süjet qan qisasi üzərində qurulub və qəhrəmanın atasını öldürüb taxtə ələ keçirmiş vəzirə qarşı mübarizəsini əks etdirir. Bahadırlıq nağıllarına xas olaraq, qəhrəman şirin himayəsində böyükür, qarşıya qoyduğu məqsədə fiziki gücü hesabına çatır, adla personaj arasında uyğunluq vardır. Köməkçilərin nağıl strukturundan çıxmazı qəhrəmana xüsusi aktivlik vermişdir: o heç bir köməkçinin yardımını olmadan fəaliyyət göstərir, düşmənə qarşı təkbaşına mübarizə aparır və s. Əsas süjet qurtardıqdan sonra söyləyici nağılı sehri nağıl süjeti "Ağqus" (TR 551) ilə davam etdirir. Əsas süjetdən fərqli olaraq burada tamamilə fərqli qəhrəman tipi ilə qarşılaşır. Əsas süjetdə aktivliyi ilə seçilən qəhrəman köməkçinin əldə edilməsindən sonra passivləşir, onun əvvəlki fəallığından əsər-əlamət qalmır. Təkbaşına bir orduya qarşı mübarizə aparan qəhrəman adı tapşırığı da köməkçisiz içəri edə bilmir. Bir-birinə zidd fərqli qəhrəman tiplərini eyni əsərdə bir araya gətirmək, fərqli kompozisiyalı süjetləri birləşdirmək, təbii ki, söyləyicidən xüsusi yaradıcılıq tələb edir. Ona görə belə birləşmələrə az rast gelinir, əsasən də,

xüsusi peşkarlığı ilə seçilən söyləyicilərin yaradıcılığı üçün xarakterikdir.

Sadalanan faktlar bir daha onu göstərir ki, süjet çulğalaşmaları peşkar söyləyicilərin yaradıcılığının məhsuludur. Belə söyləyicilər nəinki gözəl nağıl ifaçıları idil, eyni zamanda nağılin strukturuna, onun quruluşuna bələd insanlar idi. Onlar nağılı ifa edə-edə, onu yaşaya-yasaya eyni zamanda onun qanunauygunluqlarını da öyrənmişlər.

Ümumiyyətlə, kontaminasiya nağıl janrinin inkişafında, nağılyaratma prosesində nə qədər müüm rol oynasa da, etiraf etmək lazımdır ki, o, süjetlərin müştəqilliklərini itirmələrinə səbəb olur. Müştəqillik süjetə məxsus bir xüsusiyyətdir. O heç bir süjetlə birləşmədən də sərbəst şəkildə bu və ya digər nağılı təşkil edə bilir [6, s.238]. Kontaminasiya olunmuş nümunələr şifahi ənənədə o qədər geniş yayılmışdır ki, bu da süjetlərin müştəqil variantlarının arxa plana keçməsinə və tədricən unudulmasına səbəb olur. Məsələn, "Suyun qabağını kəsmiş əjdaha" (TR 300) süjetinin biziə malum 26 variantından yalnız biri müştəqil şəkildə mövcuddur, digər variantlarına başqa süjetlərlə kontaminasiya da-xilində rast gəlinir. Eynilə "Ər itmiş arvadını axtarır" (TR 400) süjetinin 13 variantından yalnız ikisi, "Gəlinlərin sinanması" (TR 402) süjetinin 12 variantından ikisi, "Göyçək Fatma" süjetinin 9 variantından ikisi, "Cins dəyişmə" (TR 514) süjetinin beş variantından biri müştəqil şəkildə mövcuddur. "Günahsız qızılquş" (TR 178D\*), "Günahsız tutuquşu" (TR 178C\*), "Xarrat, dərzi və kimyagər" (TR 661\*), "Usta və şayirdi" (950), "Kim mərhəmətlidir" (TR 976), "Verilən cavab oğrunu ələ verir" (TR 976A), "Dəyişik düşmüş baş" (TR 976\*A), "Hirsənməmək sazişi" (TR 1000), "Oğru Əzra-yıl qılığında" (TR 1525G) süjetlərinin isə, ümumiyyətlə, müştəqil variantlarına rast gəlinmir. Kontaminasiyanın bu cəhətini nəzərə alaraq N.M.Vedernikova haqlı olaraq qeyd edir ki, kontaminasiya bir tərəfdən ənənəvi material əsasında yeni süjet birləşmələri yaratmaqla nağılcılıq ənənəsini dəstekləyir, digər tərəfdən süjetlərin müştəqilliyini itirməsi nəticəsində ənənəni zəiflədir [7, s. 262].

Nəticə. R.P.Matveyevanın da ifadə etdiyi kimi, kontaminasiya "formanın inkişafı ilə bağlıdır", "köhnə formanın yenidən doğuluşudur", amma əlavə süjetlər hesabına daha da mürəkkəbləşmiş, yeni məzmunda doğuluşudur. Onun sayəsində nağıl janrinin imkanları genişlənmiş, nağılların strukturunu mürəkkəblik qazanmış, nağıllar tək qəhrəman üzərində qurulmaqdan çıxaraq, müxtəlif qəhrəmanların və talelərin bir arada verildiyi əsərə çevrilmişdir. Kontaminasiya

Deməli, kontaminasiya söyləyicinin nağıllar üzərində həyata keçirdiyi yaradıcılıq hadnəsidir. Süjetlərin birləşməsi konfliktin güclənməsinə kömək edir, əsərin ideyasını daha qabarlıq gözə çarpdır, əlavə bədii informasiya verir. Folklorşunaslıqda uzun müddət söyləyicinin yaradıcılıq imkanları inkar edilmiş, onlara folklor mətnlərinin nəsildən-nəslə ötürülməsində vasitəçi kimi baxılmışdır. Halbuki söyləyici sadəcə nağılin karkasını mənimşəyir, sonradan özü onu formalasdırır, ətə-cana gətirir, daha da genişləndirir, öz düşüncəsini, yanaşmasını ona həpdürür. Nəticədə matn söyləyicidən söyləyiciyə, ifadan ifaya dəyişir, hər yeni ifa zamanı söyləyici auditoriyanın zövqünə, tələbinə görə onu yenidən yaradır, diniyicilərin marağını nəzərə alaraq onu genişləndirir və ya qısaltır. Ona görə də folklorlarda bir süjetin müxtalif variantları ilə qarşılaşıraq. Söyləyicinin yaradıcılıq tərəfləri, nağılyaratma prosesi zamanı həyata keçirdiyi yaradıcılıq işləri nağıl mətnlərinin özündə gizlənmişdir. Kontaminasiyaların öyrənilməsi nəinki həmin yaradıcılıq tərəflərini üzə çıxardır, həm də söyləyicinin şifahi ənənənin tekə daşıyıcısı olmadığını, eyni zamanda bu ənənənin yaradıcılığı olduğunu, yeni üsul və formalarla onu zənginləşdirdiyini göstərir.

Hər bir folklor mətni sadədən mürəkkəbə doğru bir inkişaf yolu keçmişdir. Nağıl mətnləri də öncə bir süjet əsasında təşkil olunan sadə mətnlər olmuş, nağılcılıq ənənəsi inkişaf etdiyə, nağılyaratma üsulları genişləndikcə bir neçə süjetin birləşməsindən ibarət mürəkkəb kombinasiyalar üzə çıxmışdır. Nağılların inkişafının qanunauygın bir prosesi olaraq meydana çıxan bu kontaminasiyalar nağılcılıq ənənəsinin inkişafında, nağılların yeni forma və məzmun qazanmasında müüm rol oynamışdır.

Nəticə. R.P.Matveyevanın da ifadə etdiyi kimi, kontaminasiya "formanın inkişafı ilə bağlıdır", "köhnə formanın yenidən doğuluşudur", amma əlavə süjetlər hesabına daha da mürəkkəbləşmiş, yeni məzmunda doğuluşudur. Onun sayəsində nağıl janrinin imkanları genişlənmiş, nağılların strukturunu mürəkkəblik qazanmış, nağıllar tək qəhrəman üzərində qurulmaqdan çıxaraq, müxtəlif qəhrəmanların və talelərin bir arada verildiyi əsərə çevrilmişdir. Kontaminasiya

nağılcılıq ənənəsini inkişaf etdirməklə yanaşı, nağılyaratma imkanlarını da artırılmışdır. Kontaminasiya sayəsində hər bir xalqın nağıl repertuarında bənzəri olmayan, orijinal, məxsus olduğu xalqın nağıl repertuarının şah əsəri sayılı

biləcək nümunələr ortaya çıxmışdır. Bütün bular baş verərkən də nağılin ümumi qanunauygunluğu – mətnin bədii tamlığı, zamanın axarlığı və s. qorunub saxlanılmışdır.

## ƏMƏBİYYAT

1. Anikin 2007 – Аникин В.П. Теория фольклора. Курс лекций. 3-е изд. М.: КДУ, 2007. // <http://www.philologicalbook.ru-/Филологическая книга>
2. Matveyeva 1990 – Матвеева Р.П. Контаминация как творческий процесс в сибирском сказительстве (на материале волшебных сказок) // Русский фольклор Сибири. Элементы архитектоники: Сб. науч. тр. Новосибирск, «Наука», 1990.
3. Zuycva-Kirdan 2002 – Зуева Т.В., Кирдан Б.П. Русский фольклор: Учебник для высших учебных заведений. М.: «Флинта», 2002.
4. Lixaçev – Лихачев Д.С. Поэтика художественного времени // Лихачев Д.С. Поэтика древнерусской литературы. 3-е изд. М.: «Наука», 1979.
5. Propp 1969 – Пропп В. Я. Морфология сказки. Изд. 2-е. М.: «Наука», 1969.
6. Putilov B.N. Folyklor v narodnoj kul'ture. CIB: «Nauka», 1994.
7. Vedernikova 1980 – Ведерникова Н.М. Общие и отличительные черты в сюжетосложении и стиле восточнославянских сказов (А-А 403, 409, 450, 511) / Типология и взаимосвязь фольклора народов СССР: Поэтика и стилистика. Москва: Издательство «Наука», 1980.
8. İvanova 1981 – Иванова Т.Г. К вопросу о контаминации в волшебной сказке (на материале беломорских сказок) // Русский Север: Проблемы этнографии и фольклора. Л.: «Наука», 1981.
9. Kravsov 1977 – Кравцов Н.И. Историческая поэтика фольклора // Фольклор. Поэтическая система М.: 1977.
10. Neklyudov – Неклюдов С.Ю. Движение и дорога в фольклоре. <http://www.ruthenia.ru/folklore/necklyudov26.htm>
11. Ştokmar 1951 – Штокмар М.П. Контаминация текстов в русской народной поэзии / Известия АН СССР. Отделение литературы и языка. Том 10, вып. 2, 1951.
12. TR – Rüstəmzadə İ. Azərbaycan nağıllarının süjet göstəricisi. Bakı, "Elm və təhsil", 2013.
13. Tudorovskaya 1978 – Тудоровская Е.А. О контаминации сказочных сюжетов // Wiener Slavistischer Almanach, München: Universität München: Institut für Slavische Philologie, 1978. В. 2.
14. Vedernikova 1969 – Ведерникова Н.М. Контаминация в волшебной сказке // Филология. Сб. студ. и асп. работ филол. ф-та МГУ, 1969.
15. Vedernikova 1972 – Ведерникова Н.М. Контаминация как творческий прием в волшебной сказке / Русский фольклор. М.: 1972, том 13.
16. Beselovskiy A.N. Собрание сочинение. Т. 16. Статьи о сказке. Л.: Изд-во Академии Наук СССР, 1938.

## THE ROLE OF CONTAMINATION IN THE DEVELOPMENT OF TALE GENRE

### Summary

The article is about the role of contamination in the development of tale genre. It is noted that, contamination played an important role not only in enriching the repertoire of tales, but also in the development of tale in terms of form and content. In this way the structure of fairy tales expanded and the tales appeared about different moments of the hero's life. The tales did not consist of only one hero, they dedicated to different destinies and heroes. In addition, contamination developed the tales in terms of content and made it possible to open the image and develop the subject. According to these features, the opportunities of tale genre expanded and became one of the leading genres of epic folklore.

**Key words:** contamination, tale genre, tale repertoire, hero

## РОЛЬ КОНТАМИНАЦИИ В РАЗВИТИИ СКАЗОЧНЫХ ЖАНРОВ

### Резюме

В статье рассматривается роль контаминации в развитии сказочных жанров. Было отмечено, что контаминация сыграла важную роль не только в обогащении репертуара сказки, но и в развитии сказочного жанра с точки зрения формы и содержания. Благодаря этому расширились структуры сказок и появились рассказы о разных моментах жизни героя. Сказки ушли от того, чтобы быть построеными под одного героя, созданы рассказы о разных судьбах и о разных людях. Кроме того, контаминация помогает развить содержание сказки, даёт возможность открыть образ, развить и разнообразить его. Благодаря этим особенностям жанровые возможности сказок расширились и они стали одним из ведущих жанров эпического фольклора.

**Ключевые слова:** контаминации, жанр сказки, репертуар сказки, герой